

**“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI
QURANİ ÖLÇÜYƏ UYGUN NAMAZ VAXTLARI**

BAKI ŞƏHƏRİ						
Hicri-qəməri 1442 – miladi 2021						
RAMAZAN	aprel may	Sübh azanı İmsak	Günəş çixır	Zöhr azanı	Günəş batır. Məğrib azanı İftar	Gecə yarısı
1	13	05:20	06:04	12:41	19:17	00:39
2	14	05:18	06:02	12:41	19:18	00:39
3	15	05:17	06:01	12:40	19:19	00:39
4	16	05:15	05:59	12:40	19:20	00:39
5	17	05:13	05:58	12:40	19:21	00:39
6	18	05:12	05:56	12:40	19:22	00:38
7	19	05:10	05:55	12:40	19:24	00:38
8	20	05:09	05:54	12:40	19:25	00:38
9	21	05:07	05:52	12:39	19:26	00:38
10	22	05:06	05:51	12:39	19:27	00:37
11	23	05:04	05:49	12:39	19:28	00:37
12	24	05:03	05:48	12:39	19:29	00:37
13	25	05:01	05:47	12:39	19:30	00:37
14	26	05:00	05:45	12:39	19:31	00:37
15	27	04:59	05:44	12:39	19:33	00:37
16	28	04:57	05:43	12:39	19:34	00:37
17	29	04:56	05:42	12:39	19:35	00:37
18	30	04:54	05:40	12:39	19:36	00:37
19	1	04:53	05:39	12:39	19:37	00:37
20	2	04:52	05:38	12:39	19:38	00:37
21	3	04:50	05:37	12:39	19:39	00:37
22	4	04:49	05:36	12:39	19:40	00:37
23	5	04:48	05:35	12:39	19:41	00:37
24	6	04:46	05:34	12:39	19:43	00:37
25	7	04:45	05:32	12:39	19:44	00:37
26	8	04:44	05:31	12:39	19:45	00:37
27	9	04:43	05:30	12:39	19:46	00:37
28	10	04:42	05:29	12:39	19:47	00:37
29	11	04:41	05:28	12:39	19:48	00:37
30	12	04:39	05:27	12:39	19:49	00:37

DİQQƏT: Ehtiyata riayət edib təqvimdə göstərilən sübh namazının vaxtından 5 dəqiqə əvvəl imsak etmək (yemək, içmək və cinsi münasibətdən çəkinmək) müqəddimə olaraq lazımdır. Aprel ayının 30-dan may ayının 1-nə, 2-dən 3-nə, 4-dən 5-nə keçən gecələr Əhya gecələridir. May ayının 4-dən 5-nə keçən gecə Qədr gecəsidir. May ayının 13-ü Fitr bayramıdır.

ƏSASLANDIĞIMIZ ŞƏRİ ÖLÇÜ

Quran-kərim: “... Sizin üçün fəcrin əğ sənə qara sənədən fərqlənməyə qədər yeyin və için! ...” (“Baqərə”, 187).
Peyğəmbər kəlamı: Allah Rəsulu buyurmuşdur: “İki fəcr (dan) vardır; birinə qurd quyruğu deyilir, fəcri-kəzibdir (yalançı dandır), dikinə olur, üfüq xətti boyunca yayılmaz. İkinci fəcr (dan) üfüq xətti boyunca yayılır, dikinə getməz”. Başqa bir hədisində buyurmuşdur: “Bilənin azanı və dikinə peyda olan dan səhər yeməyinizə mane olmasın, lakin üfüqdə eninə yayılan dan elə deyildir!” (“Müslim”; “Siyam”; 8).

Sübh və məğrib azanlarının (imsak və iftarın) vaxtı ilə bağlı etirazı və sualı olanlar “Milli Görüş-Sabiqun” hərəkatının saytına müraciət edə bilərlər: <http://sabiqun.az/news/subh2.html> (“Sübh namazının və orucun başlanması haqqında” adlı məqalə. Müəllif: Əbdüləziz Bayındır, mütərcim: Xəyyam Qurbanzadə).

DİĞƏR ŞƏHƏRLƏR ÜÇÜN BAKI VAXTINA EDİLƏN TƏXMİNİ ƏLAVƏLƏR:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakan +5, Beyləqan +10, Bərdə +11, Cəlilabəd +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Hacıqabul (Qazımamməd) +4, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayilli +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərzə +3, Mingəçevir +11, Mərcülü (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyazan +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tartar +12, Tovuz +16, Yarıdmlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9